



BEYNƏLXALQ AUDİT KONSALTİNG MMC
INTERNATIONAL AUDIT CONSULTING LLC



AUDIT HESABATI

**Audit aparılmış
müəssisənin adı**

Azərbaycan İstilik Elektrik Stansiyası MMC

VÖEN

9900017251

İcraçı:

Qurbanov Abbasəli Şükür oğlu

**Hesabatın verilmə
tarixi :**

18.03.2016

Müqavilə :

AK 11/16

25/02/2016

Auditor Rəyi :

AK 09

BAKI-2016



“AZƏRBAYCAN İSTİLİK ELEKTRİK STANSİYASI” MMC
31 dekabr 2015-ci il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Məbləğlər Azərbaycan manatı ilə ifadə edilir).

“AZƏRBAYCAN İSTİLİK ELEKTRİK STANSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

31 DEKABR 2015-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİ

Rəhbərlik “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Şirkət”) 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyatlarının nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitaldakı dəyişiklikləri düzgün əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Müvafiq mühasibat uçotu siyasətinin seçilməsi və ardıcıl şəkildə tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu qaydalarının müvafiq, mötəbər, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- İstifadəçilərə xüsusi əməliyyatların, digər hadisə və şəraitlərin Şirkətin maliyyə vəziyyəti və maliyyə nəticələrinə təsirini anlamaqda yardım göstərilməsi üçün MHBS-in xüsusi tələblərinin yerinə yetirilməsi kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə;
- Şirkətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Şirkət daxilində sağlam və effektiv daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılmasına;
- Şirkətin əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə, maliyyə vəziyyətinin istənilən vaxt dəqiqliklə açıqlanması üçün yetərli olan və Şirkətin maliyyə hesabatlarının MHBS-a uyğun gəldiyini təmin edə biləcək müvafiq mühasibat uçotu qeydlərinin aparılmasına;
- Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat uçotu qaydalarına müvafiq olaraq yerli mühasibat uçotu qeydlərinin aparılmasına;
- Şirkətin aktivlərinin mühafizə olunması üçün mümkün tədbirlər görülməsinə; və
- Saxtakarlıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Şirkətin 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarının buraxılması rəhbərlik tərəfindən təsdiqlənmişdir.



BEYNƏLXALQ AUDİT KONSALTİNG MMC
INTERNATIONAL AUDIT CONSULTING LLC



**“Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Səhmdarına:
VÖEN 9900017251**

Biz “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Şirkət”) 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə bitən il üzrə mənfəət və ya zərər və məcmu mənfəət, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə, mühüm mühasibat uçotu siyasətlərinin xülasəsi və digər izahedici məlumatlardan ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Rəhbərliyin maliyyə hesabatları ilə bağlı məsuliyyəti

Rəhbərlik Maliyyə Hesabatları üzrə Beynəlxalq Standartlara müvafiq olaraq bu maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi, eləcə də saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq mühüm təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin qənaətinə görə zəruri sayılan daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız auditə əsasən bu maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz auditə Beynəlxalq Audit Standartlarına müvafiq olaraq həyata keçirdik. Bu standartlar bizdən etik tələblərə riayət etməyimizi, eləcə də maliyyə hesabatlarında mühüm təhriflərin olmadığına kifayət qədər əminliyin əldə edilməsi məqsədi ilə auditə planlaşdırmağımızı və həyata keçirməyimizi tələb edir.

Audit zamanı maliyyə hesabatlarındakı məbləğ və açıqlamalara dair audit sübutlarının əldə olunması ilə bağlı prosedurlar yerinə yetirilir. Prosedurlar auditorun mühakiməsi, o cümlədən maliyyə hesabatlarında saxtakarlıq yaxud səhv nəticəsində baş verməsindən asılı olmayaraq mühüm təhriflər ilə bağlı risklərin qiymətləndirilməsindən asılı olaraq seçilir. Belə risk qiymətləndirmələrini həyata keçirərkən auditor şəraitə uyğun olaraq audit prosedurlarının planlaşdırılması məqsədilə müəssisənin daxili nəzarət sistemini, həmin sistemin effektivliyi barədə rəy bildirmək üçün deyil, müəssisə tərəfindən maliyyə hesabatlarının düzgün hazırlanması və təqdim edilməsi ilə bağlı fikir formalaşdırır. Auditə, həmçinin, rəhbərlik tərəfindən tətbiq edilən mühasibat uçotu qaydalarının müvafiqliyinin və irəli sürülmüş mühasibat hesablamalarının əsaslı olduğunun qiymətləndirilməsi, habelə maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Hesab edirik ki, audit rəyimizi bildirmək üçün əsas verən yetərli və uyğun audit sübutu əldə etmişik.

Rəy

Fikrimizcə, maliyyə hesabatları Şirkətin 31 dekabr 2015-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixə bitən il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına müvafiq olaraq bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.



Izahedici paraqraf

Biz diqqətinizi 1 və 22 saylı qeydlərə yönəldirik. Şirkət AzərEnerji ASC-nin törəmə müəssisəsidir və Azərbaycan Hökumətinin nəzarətindədir. Şirkətin satış dövrüyyəsi bütünlükdə ana müəssisəyə, AzərEnerji ASC-yə məxsusdur. Bundan əlavə, əsas maliyyələşmə mənbəyi və ödənilməli qalıqlar ana müəssisəyə aiddir. Bu məsələlərlə bağlı şərti müsbət rəy bildirmirik.



“AZƏRBAYCAN İSTİLİK ELEKTRİK STANSİYASI” MM C

(min Azərbaycan manatı ilə)

31 dekabr 2015-ci il tarixində bitən il üzrə Mənfəət və ya zərər və məcmu mənfəət haqqında hesabat

	Qeydlər	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Enerji satışı		239,678	189,177
Xərclər			
Yanacaq		(182,904)	(145,238)
Köhnəlmə		(28,159)	(27,795)
Təmir və texniki xidmət		(4,130)	(12,197)
İşçi heyətinin saxlanması xərcləri	6	(5,340)	(5,475)
Mənfəət vergisindən başqa digər vergilər		(11,519)	(2,567)
Xammal və materiallar		(1,196)	(1,347)
Mal-material ehtiyatlarının silinməsi		(318)	3,571
Ticarət və digər debitor borcların dəyərsizləşməsi üçün ehtiyatda dəyişiklik	12	-	350
Digər əməliyyat xərcləri		(2,959)	(1,706)
Əməliyyat gəliri / (zərəri)		3,153	(3,227)
Maliyyə xərcləri, xalis	7	(2,071)	(1,704)
Xarici valyuta mübadiləsindən gəlir / (zərər), xalis		227	(100)
Kreditor borcun silinməsi		175	-
Mənfəət vergisindən əvvəl gəlir / (zərər)		1,484	(5,031)
Mənfəət vergisi (xərçi) / gəliri	8	(2,352)	878
CƏMI İL ÜZRƏ MƏCMU ZƏRƏR		(868)	(4,153)

Şirkətin 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları 18 mart 2016-cı ildə rəhbərlik tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır:



“AZƏRBAYCAN İSTİLİK ELEKTRİK STANSİYASI” MM C

(min Azərbaycan manatı ilə)

31 dekabr 2015-ci il tarixinə Maliyyə vəziyyəti haqqında hesabat

	Qeydlər	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıq	10	447,387	475,501
Əmlak, tikili və avadanlığa görə avanslar		8,160	7,544
Cəmi uzunmüddətli aktivlər		455,547	483,045
Qısamüddətli aktivlər			
Mal-material ehtiyatları	11	23,285	16,989
Əvəzləşdirilən ƏDV		1,956	3,304
Ticarət və digər debitor borcları	12	14,569	106,143
Qabaqcadan ödənişlər		172	299
Nağd pul və pul vəsaitlərinin ekvivalentləri	13	128	869
Cəmi qısamüddətli aktivlər		40,110	127,604
CƏMİ AKTİVLƏR		495,657	610,649
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Nizamnamə kapitalı	14	5,108	5,108
Əlavə ödənilmiş kapital	14	56,110	56,110
Bölüşdürülməmiş mənfəət		257,976	258,842
Cəmi kapital		319,194	320,060
Uzunmüddətli öhdəliklər			
Ssuda və borc vəsaitləri	15	47,985	81,729
Təxirə salınmış vergi öhdəlikləri	9	28,360	30,182
İstismardan çıxarma üzrə öhdəlik	16	13,960	13,865
Cəmi uzunmüddətli öhdəliklər		90,305	125,776
Qısamüddətli öhdəliklər			
Ssuda və borc vəsaitləri	15	32,049	18,580
Ticarət və digər kreditör borcları	17	19,934	28,372
Mənfəət vergisi öhdəliyi		6,820	5,544
Mənfəət vergisindən başqa digər vergi öhdəlikləri	18	27,355	112,317
Cəmi qısamüddətli öhdəliklər		86,158	164,813
CƏMİ ÖHDƏLİKLƏR		176,463	290,589
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		495,657	610,649

Şirkətin 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları 18 mart 2016-cı ildə rəhbərlik tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır:

31 dekabr 2015-ci il tarixində bitən il üzrə İştirakçı Kapitalında Dəyişikliklər Hesabatı

	Qeyd	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	Bölüşdürülməmiş mənfəət	Cəmi
1 yanvar 2014-cü il tarixinə qalıq		5,108	56,110	262,997	324,215
Səhmdarların payı		-	-	-	-
İl üzrə cəmi məcmu zərər		-	-	(4,153)	(4,153)
31 dekabr 2014-cü il tarixinə qalıq	14	5,108	56,110	258,844	320,062
Səhmdarların payı		-	-	-	-
İl üzrə cəmi məcmu zərər		-	-	(868)	(868)
31 dekabr 2015-ci il tarixinə qalıq	14	5,108	56,110	257,976	319,194

Şirkətin 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları 18 mart 2016-cı ildə rəhbərlik tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır:



(min Azərbaycan manatı ilə)

31 dekabr 2015-ci il tarixində bitən il üzrə Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN PUL AXINLARI:		
Müştərilərdən əldə edilmiş vəsaitlər	331,535	187,882
İşçilərə və təchizatçılara ödənişlər	(210,302)	(152,627)
Mənfəət vergisindən başqa vergi ödənişləri	(97,865)	(3,793)
Əməliyyatlardan yaranan pul vəsaitləri	23,368	31,462
Ödənilmiş mənfəət vergisi	(2,136)	(142)
Ödənilmiş faiz	(2,534)	(88)
Əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaitləri	18,698	31,232
İNSTİTUSİYA FƏALİYYƏTİNDƏN PUL AXINLARI:		
Əmlak, tikili və avadanlıq üçün ödənişlər	(216)	(9,797)
İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	(216)	(9,797)
MALİYYƏ FƏALİYYƏTİNDƏN PUL AXINLARI:		
Borc vəsaitlərinin qaytarılması	(19,448)	(21,477)
Maliyyə fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri	(19,448)	(21,477)
NAĞD PUL VƏSAİTLƏRİ VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİNDƏ XALIS AZALMA	(966)	(42)
İLİN ƏVVƏLİNDƏ NAĞD PUL VƏSAİTLƏRİ VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİ	869	1,011
Valyuta məzənnələrində dəyişikliklərin xarici valyutada saxlanılan nağd pul və pul vəsaitlərinin ekvivalentlərinə təsiri	225	(100)
İLİN SONUNDA PUL VƏ PUL VƏSAİTLƏRİNİN EKVİVALENTLƏRİ	128	869

31 dekabr 2015-ci il tarixinə bitən il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda göstərilən məbləğlərə aşağıdakı nağdsız əməliyyatlar daxil edilmir:

- Mənfəət vergisindən başqa vergilər üzrə 7,672 min AZN (2014-cü ildə: 6,351 min AZN) məbləğində öhdəliklərin xüsusi ƏDV depozit hesabındakı vəsaitlərdən ödənilməsi.

Şirkətin 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatları 18 mart 2016-cı ildə rəhbərlik tərəfindən təsdiqlənmiş və onun adından imzalanmışdır: